

UOT: 821.512.162(091)

Əlizadə Əsgərli\*

*Cəlil Məmmədquluzadə-150*

## CƏLİL MƏMMƏDQULUZADƏNİN NƏSR VƏ DRAMATURGIYASINA BAXIŞ

### Xülasə

Məqalədə akademik İsa Həbibbəylinin tədqiqatları əsasında Cəlil Məmmədquluzadənin nəşr və dramaturgiyası təhlil olunmuşdur. Müəllif Mirza Cəlil nəsrinin yeni ədəbi hadisə olduğunu, zəhmətəş insanların qəribə taleyinin ilk dəfə ədəbiyyatda gətirildiyini, milli dirçəliş xüsusiyyətlərini ifadə etdiyini, koloritli bədii dil və fərdi işlubunu diqqətə çatdırılmış və Cəlil Məmmədquluzadəni kiçik həkayənin böyük ustاد adlandırmışdır.

Cəlil Məmmədquluzadənin dramaturgiyası ədəbiyyatımızda yeni mərhəə olub tragicomediyalar kimi dəyərləndirilmişdir.

Akademik İsa Həbibbəyli ilk dəfə "Lənət", "Oyunbazlar" və "Ər" pyeslərini Əlyazmalar İnstitutundan tapmış və onların təhlillərini ədibin "Seçilmiş əsərləri"nə daxil etmişdir.

**Açar sözlər:** Cəlil Məmmədquluzadə, mühit, müasirlər, "Molla Nəsrəddin", İsa Həbibbəyli

**Giriş.** Görkəmlı yazıçı və dramaturq, "Molla Nəsrəddin" jurnalının yaradıcısı və "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsidir. O, XIX əsrin 80-ci illərində ədəbiyyata gəlmış, naşır, dramaturq və publisist kimi tanınmışdır.

Akademik İsa Həbibbəyli fasıləsiz axtrışlarını davam etdirərək 1997-ci ildə "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri (elmi redaktoru professor Əziz Mirshəmədovdur)" adlı qiyamətli monoqrafiyanı elmi ictimaiyyətə təqdim etmişdir [1]. Əsərdə Cəlil Məmmədquluzadənin dünyagörüşünün formallaşmasında ailə və təhsil mühitinin rolu, maarifçilik hərəkatı, Cəlil Məmmədquluzadə və müasirləri, "Molla Nəsrəddin" ədəbi cəbhəsinin formallaşması və molanəsrəddinçi ədəbiyyatın təşəkkülü, Cəlil Məmmədquluzadə və Azərbaycanda Sovet dövrü ictimai-ədəbi mühiti və ədibin nəsil şəcərəsi ifadəsini tapmışdır. Monoqrafiyanın təkrar

nəşri 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmlı yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi haqqında 6 fevral 2009-cu il tarixli qərarı ilə çap olunmuşdur [2].

Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadəni ədib, böyük demokrat, vətndaş, milli yazıçı, kiçik həkayənin böyük ustası, bəşəri yazıçı, vətən, dil, millət deyən sənətkar kimi tədqiq etmişdir.

Tədqiqatçı fikirlərinin izah və şərhini təzislər üzərində inkişaf etdirmişdir. Belə: *Cəlil Məmmədquluzadə Azərbaycanda milli istiqlal ədəbiyyatının bayraqdarı, sərkərdəsidir. O, ədəbiyyatda və ictimai hayatda Azərbaycanın milli oyanışı, dirçəlişi və müstəqilliyi uğrunda mübarizənin bünövrəsini qoymuşdur.*

Alim hesab edir ki, Cəlil Məmmədquluzadənin demokratik görüşləri demək olar ki, öyrənilməmişdir. Onun "Təzə partilər", "Azadəyi-vicdan", "Xoşbəxtlik", "Firqlər davası" kimi

\* Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Filologiya elmləri doktoru. E-mail: alizade.asgerli@gmail.com

məqalələrində çoxpartiyalıq sistemi, insan haqları, konstitusiya hüquqları, demokratik seçki kimi məsələlərə münasibət bildirilməmişdir.

İsa Həbibbəyli: Cəlil Məmmədquluzadə həm də cəmiyyətşunas ədib və ictimai xadimdir, – deyir ki, Tiflisdə Müsəlman Milli Komitəsinin yığınçığında oxunmaq üçün yazılmış “Cümhuriyyət” (1917) məqaləsi Mirzə Cəlilin cəmiyyətşunaslıq görüşlərinin zirvəsidir. Onu Cəlil Məmmədquluzadə demokratizminin nizamnaməsi adlandırmaq olar: “Cümhuriyyət” biza dövlət quruluşunun əsas prinsiplərini bəyan edir.

Akademikin daha bir tezisi: Cəlil Məmmədquluzadə heç də *ateist olmayıb, fanatizm, xurafat, mövhumat əleyhinə qətiyyətli mübarizə aparmışdır*. Mirzə Cəlil obrazları-fərdləri deyil, onları cəhalət girdabına salmış üsul-idarəni, rejimi, mənəvi əsərəti ifşa etmişdir.

Daha bir tezis: *təqnid, yaxud gülüş yolu ilə islah etmək, dirçəliş, mənəvi oyanısa nail olmaq Cəlil Məmmədquluzadə realizminin ana xətididir*. Məhz bu, yazıçının “qələmin müraciət vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir” – tezisinə əsaslanmışdır.

Daha bir tezis də: *Mirzə Cəlil Azərbaycan ədəbiyatında realist bədii nəsrin və satirik publisistikən əsas yaradıcılarından biridir*.

Bir tezisi də: *Cəlil Məmmədquluzadə milli dramaturgiyanı yeni inkişaf mərhələsinə çatdırılmışdır*.

Akademik Isa Həbibbəyli bütün tədqiqatlarını bu vacib tezislər üzərində aparmışdır. *Nəşr əsərlərindən* başlamışdır. O, Mirzə Cəlil nəşrini yeni ədəbi hadisə hesab etmişdir. Müəllif yazar: “Real həyat hadisələrinin tipik bədii vasitələrlə təqdim edilməsi, adı, sırazi, zahmetkeş insanların maraqlı və qəribə taleyinin ədəbiyyata getirilməsi, milli oyanış və dirçəliş, sadə, koloritli dil və üslub ədibin nəşr əsərlərinin əsasını müəyyən edir” [2, s.144].

Alim yazıçıya kiçik hekayənin böyük ustası kimi dəyər vermişdir. Novruzəli “Poçt qutusu”ndakı “kiçik adam” obrazının böyük ədəbiyyatdakı ən bariz nümayəndəsidir, – İ.Həbibbəyli bu fikirdədir. “Divanxananı yaxşı tanımağa məcbur edildiyi halda, poçt qutusunun, poçtxananın mahiyyətini bilməyən Novruzəlinin qə-

ribə, zavallı taleyinin təqdimini əsasında ədib Azərbaycan kəndlisinin, mənsub olduğu xalqın böyük müdafiəçisi olduğunu nəzər çarpdırmışdır” [2, s.145]. Isa Həbibbəyli hesab edir ki, bu hekayə həm də milli hekayə janının formallaşmasına və inkişafına təsir göstərmişdir. O, “Usta Zeynal”da (1905) Usta Zeynala “XX əsrin əvvəllerindən binəsib və zavallı insanların həyatı, məişəti və taleyinin ümumiləşdirilmiş surəti kimi baxmışdır. Müəllif onun xarakterindəki möminliyi və etəlatı müsəlman fanatzının təzahürü kimi təqdim etmiş, göstərmişdir ki, onlar əsrin əvvəllerindəki reallığı əks etdirən, sadə, sədaqətli, fəqət avam insanlardır, milli oyanışa, maarife yazıçı çağırışını ifadə edir” [2, s.146].

Tədqiqatçı bir sıra hekayənin aydın, ideyalı, strukturlu təhlillərini vermiş və yazıçı hədəfini nişan almışdır. “Iranda hürriyyət” (1906) hekayəsi milli özünüdərk hekayəsidir, milli oyanışın və azadlığın “gündəmdə” olduğunu ifadə edir. “Axı, kim eşidib ki, o taydan bura hürriyyət gəlsin” – ideyasını əsas tutan yazıçıının məqsəd və məramını Isa Həbibbəyli təbii dəyərləndirir: “Yazıçı, bu hekayə ilə milli şüurun və ictimai düşüncənin Arazın hər iki tayındakı səviyyəsini oxucuya anlatmışdır” [2, s.147].

Alim ümumiləşdirmişdir ki, “Dəllək”, “Qurbaneli bəy”, “Pirverdinin xoruzu”, “Saq-qallı uşaq”, “Quzu”, “Nigarançılıq” və “Konsulun arvadı” hekayələri ümumən əsrin əvvəllerindəki Azərbaycan cəmiyyətinin sosial-siyasi məsələlərini real, təbii əks etdirən bədii nümunələrdir.

Sovet dövrü Cəlil Məmmədquluzadə hekayələrində (“Bəlkə də qaytardılar”, “Taxıl həkimi”, “Şeir bülbülləri”, “Proletar şairi”, “Zirrama”, “Oğru inək”, “Şəhər və kənd”, “Şərq fakültəsi”) Azərbaycan cəmiyyətindəki çəşqinqılıq və vahiməni, mürəkkəbliyi və ictimai ədalətsizliyi müəyyən bədii vasitələrlə mənalandırılmışdır.

İsa Həbibbəyli hekayələrin bir əhəmiyyətini də bunda görür ki, *bu hekayələr Azərbaycan ədəbiyatındaki mövcud janrı qəti surətdə formalasdırılmışdır*. Alim ədibin povestlərini də bu janrin Azərbaycan ədəbiyyatındaki örnekleri hesab etmişdir. “Danabaş kəndinin əhvalatları”

povesti ilə “Mirzə Cəlilin realizmə sədaqəti, fərdi xarakterlər yaratmaq bacarığı, özünəməxsus mövzu dairəsi və obrazlar aləmi, təbii danışığı xaturladan orijinal bədii təhkiyəsi bəyan olunur” [2, s.150]. “Əsərdə XIX əsr Azərbaycan cəmiyyətindəki ədalətsizliklər, insan haqlarının tələblərinə tam cavab verir” [2, s.156].

Araşdırıcı belə tezisləşdirmişdir ki, “Eşşəyin itməkliyi” (“Danabaş kəndinin əhvalatları”) – yalnız ulagını deyil, sahiblik hissini, hüququnu, ixtiyarını itirmiş Məhəmmədhəsən əmi kimi kiçik adamların böyük ədəbiyyata birinci təbii gelişini təqdim edən düşündürəcü povestdir” [2, s.151].

Hər bir surətin səciyyəvi xüsusiyyətlərinə analizlər vermiş tədqiqatçı yekunlaşdırılmışdır ki, “Danabaş kəndi ümumiləşmiş Azərbaycan kəndinin, geniş mənada eyni proseslərin yaşandığı dövrək türk-müsəlman dünyası kəndinin bədii ifadəsidir” [2, s.155].

İsa Həbibbəyli povestin bədii forması üzərində də dayanmışdır. Hesab etmişdir ki, povest quruluşuna görə “trilogianın ilk və kiçik modelindən ibarətdir” [2, s.155]. “Bir yüngülvəri müqəddimə”, “Eşşəyin itməkliyi” və “Xitabə” bölmələrindən hər biri ümumi, vahid kompozisiyanın tərkib hissələri olmaqla yanaşı, həm də konkret bir məzmunu da ifadə edir” [2, s.155]. Müəllif hesab edir ki, povestdə bədii təhkiyə naqıl üslubu üzərində qurulmuşdur. Alim tezisləşdirmişdir: “Naqılıvari üslub həm də Cəlil Məmmədquluzadə realizminin prinsiplərindən biri kimi bəyan olunur. Ədib sonra bütün nəşr əsərlərində həmin üsluba, bu tipli təhkiyə tərzinə axıradək sadıq qalmışdır” [2, s.155].

Süjet xəttinə araşdırıcı münasibəti: “Əsərdəki hadisələr bir-birini tamamlayan iki paralel süjet xətti: Xudayar bəy – Məhəmmədhəsən əmi və Xudayar bəy – Zeynəb xətləri əsasında inkişaf etdirilir. Digər obrazlar və əhvalatlar bu iki əsas ana xətlə bağlıdır” [2, s.155]. Zeynəbin Xudayar bəyin evindən qovulmasını povestin kulminasiyası, Məhəmmədhəsən əminin eşşəyinin tapılması isə razvyyazkası hesab edir.

Bədii təsvir vasitəsinə toxunmuşdur: “Burada təzad həm obrazlar arasında, həm də ümu-

mən ağır, məşəqqətli dövr və zamanda işqli ideallar arasında mövcuddur” [2, s.156].

Povesti böyük hekaya, povest və roman adlandıranlar vardır. İ.Həbibbəyli: “Əslində “Əhvalatlar” bədii forma etibarılı povest janrı-nın tələblərinə tam cavab verir” [2, s.156].

Tədqiqatçı arxivlərdən çıxış etmiş, faktların yeniliyinə varmışdır. Onun “Danabaş kəndinin məktəbi” povesti haqqında fikirləri də əhəmiyyətlidir: “Böyük ədib 1896-ci ildə ilk variantını yazdığını bu povesti 1921-ci ildə Cənubi Azərbaycandan qayıtdıqdan sonra bir qədər də təkmilləşdirib tamamlamış, çap etdirmək məqsədilə Xalq Maarif Komissarlığının nəşriyyat idarəsinə təqdim etmişdir. Deməli əserin son variantı təxminən 1921-ci ildə hazırlanmışdır” [2, s.156]. Variant təessüf ki, itmiş, ilk variant isə ilk dəfə 1936-ci ildə Həbibulla Səməzdəzə tərəfindən tam külliyyati ilə birlikdə çap olunmuşdur.

Povest kənd həyatı, maarifçilik məsələlərini əks etdirir. Bu kənd cəhalət və fanatizm içindədir. Məhiyyət budur ki, kənd əhli hakim təbəqənin kəndə gələşindən baş çıxarmır, əsərə aparalar deyə uşaqların məktəbə yığışmasına razı olmur. Məktəb təşkilini “Padşahın qəzəbi” sayırlar. Bütün bunlar kənd əhlinin sosial vəziyyətini, onların şürə səviyyəsini göstərir. Ədib çıxış yolunu kəndə maarif ideyaları gətirməkdə görür. Lakin bu milli ruh da anlaşıqlı, başadışlı olmalıdır; ərəb-fars və rus dillərdə söylənilən cümlələr kəndlilərə çatır.

Obrazlara diqqət yetirən tədqiqatçı hesab edir ki, naçalnik, köməkçi, qazi, kazak, silistçi və mirovoy sud “surət”ləri yazıçıya “rus çarizminin yuxarı təbəqələri, rəsmi nümayəndələrinin yerli xalqlara münasibəti, yad mövqeyini açıb göstərməyin” ifadəsidir.

İsa Həbibbəyli əsərin janrına da münasibət bildirmişdir: hekaya, yoxsa povest? Həcmi genişdir, çoxplanlıdır, “öz əsərini dörd bölməyə ayırmış, hər bölmədə təsvir etmək istədiyi mövzunun müxtəlif yönərini açıqlamışdır” [2, s.158]. “Əsər yığcam bir povestin ideya-bədii imkanlarını özündə cəmləşdirir” [2, s.159]. Və sair.

Araşdırıcı maraqlı fikirlər irəli sürmüdü: əsər bitmişdirmi? “Fikrimizcə, 1896-ci ildə

yazılmış "Danabaş kəndinin məktəbi" povesti yarımcıqdır, bitməmişdir". Ədib 1921-ci ildə əsər üzərində yenidən işləmiş, tam mətni AMK-a təqdim etmiş, lakin itmiş, aşkar çıxarılmamışdır.

İsa Həbibbəyli əsərin adına da münasibət bildirmişdir. O, nəslə yazılmış variansi "Danabaş kəndinin əhvalatları", komediya şəklində yazılmış variansi isə "Danabaş kəndinin müəllimi" adlandırmışdır. Müəllifa görə, ədib onu 1928-ci ildə Dövlət Türk Akademik Dram Teatrına bu adla təqdim etmişdir. Alim Cəlil Məmmədquluzadəni milli bədii nəsrin əsas yaradıcısı kimi dəyərləndirmiştir.

Akademik Isa Həbibbəyli *Cəlil Məmmədquluzadənin dramaturgiyasını ədəbiyyatımızda* yeni mərhələ hesab etmiş, onun komediyalarını M.F.Axundzadənin komediyalarından fərqli olaraq faciəvi xarakterli tragikomediyalar kimi qiymətləndirmiştir. Mirzə Cəlil həm də milli dramaturgiyaya birpərdəli səhnacıklar getirmiştir. Naxçıvan teatr hərəkatı Mirzə Cəlilə yeni motivlər və ideyalar, bənzərsiz obrazlar, yaddaqalan, təsirli hadisələr və vəziyyətlər, maraqlı bədii formalar bəxş etmişdir. Dramaturq ilk pycsinə də yeni forma ilə – alleqorik dram janrında başlamışdır – "Çay dəstgahı" ilə. (1889)

Tədqiqatçı çalışmışdır ki, hər bir pycsin yaranına səbəbi və şəraitini de diqqətdə saxlaşın. "Çay dəstgahı"nda mövzunun alınmasına səbəb kənddə "hörmətli adamların, ağsaqqalların, vəzifali şəxslərin gedib-göldiyi" bir kənd çayxanasına Baş Noraşen məktəbinin müəllimi Cəlil Məmmədquluzadənin gəlməsi olmuş, onu soyuq qarşılıqlılar. Baxşlı bəy Səfiyev həmin "çayxanaya golub evlərində kirayəcini qaldığı Cəlil Məmmədquluzadənin xoşrəftarlı, mədəni və dünayagörüşlü bir ziyanı olduğunu bildirdikdən sonra Fətullayevin çayxanasında ona bəslənən münasibət dayışmışdır" [2, s.159]. Bu vəziyyəti – motivi yazıçı pyes üçün mövzu etmişdir. Mirzə Cəlil: "Sanki əsərdə təsvir etdiyi hadisəni – rəngli, tamı və etri bilinməyən çay içib hirslenən ağanın qəzəbindən qorxuya düşmüş, məclisdən kənar ediləcəklərindən vahiməyə gəlmış "dəstgah əhlinin" – podnos, çaynik, nəlbəki, qasıq, truba, maşa və nökərin timsalında

özünə bəslənilən qeyri-səmimi münasibəti məraqlandırmaq istəmişdir" [2, s.159].

Tədqiqatçının fikrincə, "əsərin alleqorik üsulla yazılması da onun müəyyən bir hadisəyə cavabın, tənqidli münasibətin ifadəsi olmasından irəli gəlməsidir" [2, s.160]. Araşdırıcı əsərin ilk qələm təcrübəsi kimi zəif çıxdığını, şeirlərinde texniki qüsurlar olduğunu, dramatik konfliktin zəif çıxdığını, ictimai məzmunun üstün olmadığını qeyd etmişdir. Əsərin üç mühüm keyfiyyətini isə ilk alleqorik dram, ilk mənzum dram və ilk uşaq pyesi olmasında görmüş, pyesi "böyük sənətin ilk yaradıcılıq məşqi kimi qiyətləndirmiştir".

İsa Həbibbəyli "Kişmiş oyunu"nın (1892) avtoqrafında belə bir müəllif qeydi göstərmişdir: "Güzaritat – bir məclisdə. Təsnifi Mirzə Əliməhməməd Elçizadə Qarabağı". Sənə 1892. Şəhri Bakı". Araşdırmaçı hesab edir ki, bu şəxs Cəlil Məmmədquluzadənin müəsiri olmuş Mirzə Əliməhməd Xəlilovdur. Səbəbi pyesin və hekayənin hər bir variantında hadisələrin müəllifə kiminsə tərəfindən nağıl edildiyi bildirilir. Güman edir ki, bu "nağılçı" xalq müəllimi M.Ə.Xəlilov ola bilərdi.

Pycsin mövzusu XIX əsrin sonlarında Azərbaycan kəndində baş vermiş hadisələrdən götürülmüşdür. Əsas kəndli surətləri Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseynqulu, Mustafa və Veli Soltandır.

"Ölülər" (1909) tragikomediyası Azərbaycanda, ümumən türk-müsləman dünyasında kəmənəvi buxovları, əsarəti, fanatizmi və xurafatı cəsarətlə yixib daşıdan əsərdir. İ.Həbibbəyli onu milli dramaturgiyamızın şah əsəri hesab edir. "Şəhər əhli" mövhumat və cohalət içindədir. Ziyalı İsgəndər bunu başa düşür və həmvətənlərinə başa salmaq istəyir. Onu isa anlamıclar. Atası Hacı Həsən, anası Kərbəlayi Fatma xanım, şəhər əhli Məşədi Oruc, Məşədi Baxşlı, Hacı Kərim, Hacı Kazım, Mir Bağır ağa kimi "diri ölülər" onu dəli hesab edirlər.

Seyx Nəsrullah yalançı, firldaqçı din xadimlərindəndir. O, "ölü dirilətmək" oyundan istifadə edib varlanmaq, əylənmək istəyir. İsgəndər isə onun iç üzünü açmış, ümumən firldaqçı din xadimlərini ifşa etmişdir.

Pyesdə yeni nəslə təmsil edənlər Nazlı və Cəlaldır – İsgəndərin bacı və qardaşıdır. Yazıçı onların gözünü açmaq, fanatizmdən uzaqlaşa bilmək niyyətlərini arzu etmişdir.

Dilmancı Əli bəy, telegrafçı Heydər ağa "yenice formalşamışda olan yeni ziyanlı qüvvələrin bəzi əlamətlərini" özündə ifadə etmişdir.

Tədqiqatçı "Ölülər"i "ətalətə, xurafata, cohalətə ən ağır, kəskin zərbə, mənəvi diriliyə, oyanış və tərəqqiyə ən həyəcanlı çağırış" kimi dəyərləndirmiştir. Pyes 1916-ci ildə Bakıda tamaşa yoxulmuşdur.

"Kamança"da (1920) hadisələr "Qarabağda, dağın ətəyində, kəndin kənarında" cərəyan edir. Pyes erməni-Azərbaycan münaqışəsi hadisələrindən bəhs edir. Şuşada qələmə alınmış pyesdə hadisələr "Qarabağda, dağın ətəyində, kəndin kənarında" cərəyan edir. Müəllif "Kamança"ni Azərbaycan ədəbiyyatında Qarabağ münaqışmasına həsr olunmuş ilk bədii əsər adlandırmışdır. Pyes "erməni-Azərbaycan münaqışəsinin baş verdiyi günlərdə, həmin dövrədə Qarabağda yaşayan ədibin real həyatı müşahidələri əsasında yazılmışdır" [2, s.165]. "Kamança"da "atlı dəstəsi sərkərdəsi" Qəhrəman yüzbaşının və onun Vətən torpaqlarının müdafiəsi üçün hər cür fədakarlılığı hazır olan silahdaşlarının vətənpərvərlik və insanpərvərliyindən bəhs olunur. Əsir düşmüş erməni – kamançaçı Baxşı Qəhrəman yüzbaşı tərəfindən bağışlanır, öldürülür. Bu, Azərbaycan xalqının böyükülüyünü, yazıçıının dərin humanizmini göstərir. Ədib xalqları sülhə, barışa səsləyir. Professor Mehdi Məmmədov "Kamança"ni "öz mənəli lokanızmı, mündəricə dərinliyi, forma gözəlliyi və səhnə ləyqətinə görə... dünya ədəbiyyatındaki klassik miniatürlərə" müqayisə olunan tragikomediya kimi qiymətləndirmiştir [3].

İsa Həbibbəyli dəyərləndirmiştir ki, "Anamın kitabı" tragikomediyası (1920) milli istiqlala, azərbaycanlıq düşüncəsi və ideologiyasına həsr edilmiş dram əsəridir. Müəllif yazır: "Əger Azərbaycan ədəbiyyatında kiçik hekayə Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışdır, azərbaycanlıq və milli istiqlaliyyət ideyaları da bütöv bir konsepsiya kimi "Anamın kitabı"ndan doğulmuşdur. Milli müstəqillik və birlik, soykökə dərin bağlılıq, milli ideologiya və

istiqlal uğrunda mübariza kimi aktual məsələlər "Anamın kitabı" əsərinin mövzusunu və qayəsi-ni təşkil edir" [2, s.166].

Mənalardırma, qiyomatlandırma də dürüstdür: "Anamın kitabı" – əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır" [2, s.166].

Mirzə Əbdülzəimin oğlanları rusporəst Rüstəm bəy, farsporəst Mirzə Məhəmmədəli, türkporəst Səməd Vahiddir. Onlar Vətən və Ana anlayışlarını itirib – ayrı-ayrı məsləkə mənsub olan oğlanlar kimi milli birlik hissindən məhrumduurlar, biri farsa, biri rusa, biri də osmanlıya meyllidir. Ayrı-ayrı əqidiyə qulluq edən "qardaşlar" nəinki millətə, hətta ana və bacılarına etinasızdır. Onların Cəmiyyəti-xeyriyyədə irəli sürdüyü məsələlərin heç kimə faydası yoxdur. Ac qalanların şikayətləri qardaşları qətiyyən narahat etmir. Onlar özgə milletlərə fayda verməyə üstünlük verirlər. "Rüstəm bəy üçün Rus, yaxud Slavyan lügəti hazırlamaqdan, Mirzə Məhəmmədəlidən ötrü xüsuf və küsuf, yəni ayın və günün tutulmasına dair dərslər verməkdən, Səməd Vahidə görə qafiyə elmi ilə məşğul olmaqdan və osmanlı şivəsində şeirlər yazmaqdan başqa hər şey puç və əfsanədir" [2, s.167].

İsa Həbibbəyli mətnində maraqlı bir sitat ayırmışdır: "... Siz üç qardaş söz bir və həmfikir olmusunuz ki, əvvəla, Rusiyaislamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslim cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn hübbi-vətən və ədəbi-mərkəziyyət fırqəsinin amalı yolunda çalışmaqdınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digar tərəfdən İran Azərbaycanını ki, ibarət olsun Təbriz, Tehran, Gilan, Osmانlı və İran Kürdəstəni, Urmu və qeyriləri – bu vilayətləri bir-birinə ilhaq edib müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz" [2, s.168]. Cəlil Məmmədquluzadə rus çarızının yerli millətlərin savadlı adamlarına şübhəli bacısını bu cür ifadə etmiş, məqsədi bu cür göstərməsidir. Yazıçı senzor Mirzə Cəfər bəyin şəxsində çarizmin asılı etdiyi xalqlara şübhərini ifadə etmişdir.

Zəhrəbəyim ana vətəncilik, Azərbaycanlıq, birlik düşüncəsinin ifadəcisidir. O, oğullarını

birliyə, qarşılıqlı anlaşmaya dəvət edir, özgə mülətlərə xidmət etməyinə dözə bilməyib vəfat edir. Mirzə Cəlil milli birlik, Vətən motivini Zəhrabəyim, Gülbahar, Qənbər, Qurban və Zaman kimi surətlər vasitəsilə menalandırılmışdır.

Gülbahar ana Vətənə, doğma xalqa bağlıdır. Qardaşlarını milli birliyə, doğru yola çəkmək istayır. Pyes böyük tərbiyəvi əhəmiyyətə malikdir. İsa Həbibbəyli pyesi "milli-mənəvi özünüñdərk, vətəncilik, milli birlik və müstaqillik dərsliyi" hesab etmiş, yekunlaşdırılmışdır ki, "əsər çox güclü və geniş müasirlik imkanlarına malikdir. "Anamın kitabı" – milli ədəbiyyatının ən mükəmməl azərbaycannamasıdır. Cəlil Məmmədquluzadə bu əsərlə həm də azərbaycanlı ideyası və ideologiyasının banisi olduğunu isbat etmişdir" [2, s.169].

"Danabaş kəndinin məktəbi" (1921) əsərində Mirzə Cəlil elm, təhsil və məktəb sahəsinə maarifçilik məsələlərinə toxunmuşdur. Əsərdə əzizmin müstəmləkəçilik siyasetinin təqnidini verilmişdir. Kəndlilər yüzbaşı Pirverdi, çavuş Nəzərəlinin şallağını başları üstündə hiss edir. Danabaş kəndində "vergi da qamçı ilə alırm, məsləhət də qamçı ilə verilir", kənddə məktəb açılında da şallaqdan istifadə olunur. Tədqiqatçı: Pyesdə "qamçının, şallağın az qala bədii obraz soviyyəsinə qaldırılması həmin müstəmləkəçilik siyasetinin təzahürlerini əyani vasitələrlə təqdim etmək niyyətinin ifadəsidir" [2, s.170].

Pyesdə mərkəzi surət müəllim Həsənovdur. O, yad dövlətlə doğma xalq arasında çağşınlı içərisində qalan yerli ziyalıların ümumiyləşdirilmiş obrazı olub məqsədini yerinə yetirə bilmir, çünki onun qatış-bulaş humru, rus-Azərbaycan sözlərini anlayıb fikir söyləməsi əhaliyə çatdırır. Cəlil Məmmədquluzadənin komedyası "milli məktəb aćmağın vciibliyi və milli maarifçi ziyali ideyasının zəruriliyini irəli sürür" [2, s.171].

"Lal", "Oyunbazlar" və "Lənət" (1921) səhnəciklərində mövhumat, cəhalət, gerilik, köhnəlik və biganəlik təqnid olunmuş, məktəb, təhsil, vətəndaşlıq mövqeyi, insanı keyfiyyətlər və çağırış motivləri canlandırılmışdır. "Lal"ı İ.Həbibbəyli ilk pantonim səhnəcik kimi qiyamətləndirmiş, kimsəsiz uşaqlara sahib çıxmış bacaran lalin hərəkətləri hər hansı damışqandan

daha anlaşıqlı alınmışdır, – demişdir. "Cəlil Məmmədquluzadə lalin timsalında insanı münasibətlərin diri ideologiyadan, ziyan təbliğatından, var-dövlətdən üstün olduğunu təsdiq etmişdir" [2, s.171].

"Oyunbazlar" səhnəciyində savadsız və qumarbaz müəllimin – Aslan bəyin ədalət məktəbindəki yaramaz fəaliyyəti təqnid olunmuşdur. Bu müəllim savadsız, yaramaz hərəkətlərə yol verir, təhsilə və məktəbə biganədir.

"Lənət" pyesində sovet hökumətinin ilk illərində din nümayəndələrinin yeni quruluşa, müsəlman ruhanilərinə münasibəti ifadə olunmuşdur.

"Dəli yiğincığı" tragikomediyası 1926-ci ildə yazılmışdır. Pyesdə xalqın dili, psixologiyası, adət-ənənəsinə təəssübkeşlik ifadə olunmuşdur. "Həzrət Əşrəf kimi mərkəzdən göndərilərək idarə olunan yadelli hakimlərin və Lalbuz kimi yabançı hakimlərin buxovundan azad edilməsini gündəliyə çıxaran, böyük vətəndaşlıq cəsarətiyle yazılmış qiymətli əsərdir" [2, s.172].

Dramaturq "ölülər aləmindən" sonra "dəlilər aləmini" gündəmə gətirmiştir. Alim İsa Həbibbəyli müqayisə aparmış, oxşarlıqları və fərqləri göstərmişdir. Ağlılı surətlər Molla Abbas, Pırpız Sona, Formazon Rüstəm, Həmzad Qurban Kefli İsgəndərin davamçılarıdır. Onları dəlixanaya düşməyə məcbur edən Fazıl Məhəmməddir. Bu surətlər "ölülər mühitinin" təməsilçiləridir.

Fazıl Məhəmməd və Həzrət Əşrəf sanki Şeyx Nəsrullahın yeni şəraitdə funksiyasını icra edirlər. "Buna baxmayaraq, "Dəli yiğincığı" tamamilə orijinal bir əsər kimi cəmiyyətdə gedən ictimai prosesləri realistcəsinə əks etdirir, oxucunun qarşısında yeni əlem, təzə mühit, yeni insan talepleri canlandırır" [2, s.173].

Ədalətsiz cəmiyyət, sosial mühit ağlılı insanları dəliyə çevirmişdir, şorə, zülmə meydan aqmişdir. Hacı Məhəmmədəli, Hacı Xudaverdi, Hacı Cəfər Kompani kimi tacirlər millətin dərəsərini deyil, yalnız varlanmaq haqqında düşünürər. Vaiz Fazıl Məhəmməd eyş-işrat düşkünidür. Pırpız Sona, Formason Rüstəm, Həmzad Qurban kimi ağlıllar dəli vəziyyətdədir. Hətta arvadı Pırpız Sonanı qorumaq üçün Molla Abbas da özünü dəliliyə vurmağa mə-

bur olmuşdur. Əsər ruhi çatışmazlığı, fiziki xəstəliyi deyil, ağıldan bələni mənalandırır. Dəli-xana cəmiyyət faktı olub mürəkkəbliyi, hərcəmərcliyi əks etdirir, ağılli adamların "yiğincığı", yiğidiyi yer, müzakirə və mühakimə məclisidir. "Hadisələr zaman və məkan etibarılı dəyişdirilsə də, guya XIX əsr İran Azərbaycanını əhatə etsə də, əslində "Dəli yiğincığı" tragikomediyasında keçen əsrin iyirminci illərində Şura Azərbaycanında baş vermiş proseslər əhatə edilmiş, bütövlükdə mərkəzdən göndərilən yadlar tərəfindən idarə olunan yeni qurulmuş Azərbaycan cəmiyyəti "Dəli yiğincığı" adlandırılmışdır.

Cəlil Məmmədquluzadənin 1928-ci ildə yazdığı "Yiğincəq" pyesi "Dəli yiğincığı"nın davamı hesab edilə bilər. Bu pyesdə Sovet Azərbaycanında gedən proseslər əks etdirilmişdir. "Dramaturq əsərdə sovet hakimiyətinin ilk illərində Azərbaycan əyalətində baş verən hadisəleri, ictimai mühitdəki mürəkkəblik və çəşqinqiliyi, yalançı və zorakı təbliğatın eybəcər təzahürərini canlandırmışdır". "Yazıçı göstərir ki, kəndlilərin "səs hüququndan məhrum etməklə" qorxudulması, "zemkom", "muzdur komitəsi", "hərbi stol", "pambıq birlüyü" və sair kimi yeni yaradılmış və funksiyaları deqiq bəlli olmayan idarəetmə qurumlarının yerli əhaliyə xidmət əvəzinə, əziiyyət vermələri sovet quruluşuna şübhəli münasibətlərin yaranmasına səbəb olmuşdur" [2, s.174].

Kənd Şurasına rəhbərlik edən Həsənəli, Mərkəzdən gəlmiş təbliğatçı zəhmətkeş xalqı deyil, sovetlərin mənafeyini düşünən məmurlarıdır. Mirzə Cəlil bütün bunları yeni cəmiyyətin daxilən çürüməsinin başlangıcı hesab etmişdir.

"Ər" pyesi 4 pərdəlidir. Sovet dövründə bəhs edən geniş əsərdir. Pyes 1930-cu illərə aid olub cəmiyyət həyatında gedən sosial-siyasi prosesləri əks etdirir. Bir ailədə baş verən hadisələr əsasında cəmiyyətin siyasi durumunu və gedisətini ümumiləşdirmişdir. Cahangir fırqə üzvüdür, darülfünun tələbəsidir. Onun mənsub olduğu ailə cəmiyyətdəki çətinlikləri, insan və zaman münasibətlərini əks etdirir.

Mərcan xanım Mərkəzi Qadınlar Klubunun rəhbəri, mədəni hücum heyətinin sədridir, şöhrətpərəstdir, hadisələrin mahiyyətini o qədər

də başa düşməyir. Öz vəzifəsini idarə edə biləməyən qadınların ümumiləşdirilmiş obrazıdır. O, vəzifə məsuliyyəti, müəllimə olan qızı Çiçəyi, bacısı, dul qadın Zərəfşanı ictimai-mədəni tədbirlərə cəlb etməkdən çox, onları əra vermək isteyir. O, məisət məsələlərinə, qonaqlıqlara daşa çox vaxt ayırır.

Mürsidi dayı sovet varlığına yox, insanparəstliyi meyillidir. Cəmiyyət quruculuğuna ürəkdən bağlı olan işa Cahangirdir. "O işə cəmiyyətdəki yeniliklə mənsub olduğu ailə və təhsil mühitindəki köhnəlik arasında çəş-bəş qalmışdır" [2, s.175].

Yazıcının "ər axtarışı" düşüncəsi ailə mühiti ilə cəmciyyət həyatını bir-birinə bağlamaq vasitəsidir. "Hadisələrin mərkəzində duran professor Mirzə Ərvəhallah xan 1920-ci illərdə ali məktəblərdə çalışan yaşılı müəllimlərin ümumiləşdirilmiş obrazıdır. O, Avropana təhsil alıb, maarifçilik yolu keçib, üstünlüyü gənclərin cəmiyyət quruculuğuna, siyasi məsələlərə yox, elmləri öyrənməsinə verir. Ailə ehtiyacları onun ictimai mühitdən uzaq düşməsinə səbəb olmuşdur. Tələbələrin ixtisas təcrübəsi keçdiyi tibb ocağı, iş yeri olan əsəb xəstəxanası cəmiyyətdəki mənəvi-ruhi boşluğu, çəşqinqiliyi əks etdirir.

Cəlilməmmədquluzadəsinə alim bunu da qeyd etmişdir ki, pyes 20-ci illərin sonlarındakı vahimə, çəşqinqiliq, mənəvi boşluq və ümidi-zliyi realistcəsinə göstərməkə siyasi repressiyaların uzaqda olmadığını işarələdir. O, "Ər" ilə "Dəli yiğincığı" pyesləri arasında oxşarlıqlar da görür. Pyesdəki ailə mühiti, Cahangir obrazı İsgəndər surətini, ruhi xəstəliklər şöbəsi işa "Dəli yiğincığı"ndakı dəlixanani yada salır. Həkim Lalbuz guya həyat, şürə, idrak haqqında elmi təlim yaranadı. Dramaturq onun bəzi fəlsəfi-biooji təcrübələrinə nəzər salınmışdır. Bunlar tədqiqatçıya görə Q.V.Leybnitsin elmi fəaliyyəti ilə səsleşir. Yazıçı Lalbuz obrazını yaradarkən bu alimin ideyalarından istifadə etmişdir.

"Lənət", "Oyunbazlar" və "Ər" pyesləri 1980-ci illərin ortalarında Azərbaycan EA Əl-yazmalar İnstitutunun Mirzə Cəlil fondundan tapılmışdır. Birinci iki əsər "Sovet Naxçıvanı"

qəzətində, 1986-ci ildə "Qobustan", "Ər" isə 1987-ci ildə "Azerbaycan" jurnallarında çap olunmuşdur.

Adıçəkilən pyeslər 1990-ci ildə akademik İsa Həbibbəylinin tərtibi, ön söz və izahları ilə birlikdə "Bakı Universiteti" nəşriyyatında çapdan çıxmış, 2003-cü ildə yazıcının "Seçilmiş əsərləri", 2004-cü ildə isə dördcildilik külliyyatına daxil edilmişdir.

Tənqid və gülüş yolu ilə mənəvi oyanışa çağırış Cəlil Məmmədquluzadə realizminin ana xəttidir. O, milli ədəbiyyatımızda realist bədii nəşrin və satirik publisistikanın yaradıcılarındanandır. Mirzə Cəlil milli dramaturgiyanı yeni inkişaf mərhələsinə çatdırılmışdır.

**Nəticə.** Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə ırsinin görkəmli tədqiqatçılarından biridir. O, C.Məmmədquluzadə haqq-

ında xeyli nəşrin müəllisidir. Onun mükəmməl tədqiqatlarından biri "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyasıdır.

Əsərdə "Cəlil Məmmədquluzadonin dün-yagörüşünün formallaşmasında ailə və təhsil mühitinin rolü", "Maarifçilik hərəkatı: Cəlil Məmmədquluzadə və müasirləri", "Molla Nəsrəddin" ədəbi cəbhəsinin formallaşması və Molanəsreddinçi ədəbiyyatın təşəkkülü", "Cəlil Məmmədquluzadə və Azərbaycanda sovet dövrü ictimai-ədəbi mühiti" adlı dörd fasil verilmişdir.

Cəlil Məmmədquluzadə və onun nəşr etdiyi "Molla Nəsrəddin" jurnalı klassik ədəbi məktəbdür. Mirzə Cəlil və Mirzə Ələkbər Sabir Azərbaycanda tənqidli realizm ədəbi cərəyanının baniləridir.

## ƏDƏBİYYAT

1. Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azərnəşr, 1997.
2. Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Naxçıvan: "Əcəmi" NPB, 2009.
3. Məmmədov M. Azari dramaturgiyasının estetik problemləri. Bakı, Azərnəşr, 1968.
4. Cəlil Məmmədquluzadə-150. Məqalələr. Esselər. Müsahibələr. Şeirlər. Bakı, "Ekoprint", 2019.

## LOOK TO THE PROSE AND DRAMATURGY OF JALIL MAMMADGULUZADE

### Summary

In the article is analyzed the Jalil Mammadguluzade's prose and dramaturgy on the basis of Isa Habibbəyli's researches. Author notes that Jalil Mammadguluzade's prose is a new literary phenomenon, reflects the characteristics of national revival and has vivid artistic language and individual style, and the strange fate of hardworking people was brought to literature by the writer for the first time. Jalil Mammadguluzade is a great master of short stories.

Jalil Mammadguluzade's dramaturgy is the new period in our literature and is estimated as tragicomedies.

Academician Isa Habibbəyli found Jalil Mammadguluzade's dramas "The Curse", "Muggers", "Men of Courage" for the first time from the Institute of Manuscripts and included them to writer's "Selected Works".

**Key words:** Jalil Mammadguluzade, environment, contemporaries, "Molla Nasreddin", Isa Habibbəyli

## ВЗГЛЯД НА ПРОЗУ И ДРАМАТУРГИЮ ДЖАЛИЛА МАМЕДГУЛУЗАДЕ

### Резюме

Предметом анализа в статье являются проза и драматургия Джалила Мамедгулузаде на основе исследований академика И. Габибейли. Автор привлек к вниманию прозу Мирзы Джалила, являющуюся новым художественным явлением, впервые привнесшим в литературу удивительные судьбы людей-тружеников, выражавшим особенности национального возрождения, колорита, художественного языка и индивидуального стиля.

Джалил Мамедгулузаде великий мастер маленьского рассказа. Его драматургия, оцененная как трагикомедии, составила новый этап нашей литературы. Академик Иса Габибейли первый обнаружил в Институте Рукописей НАНА пьесы Дж. Мамедгулузаде «Проклятие», «Игроки» и «Муж» и включил их в «Избранные произведения» писателя.

**Ключевые слова:** Джалил Мамедгулузаде, среда, современники, «Молла Насреддин», Иса Габибейли